

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

**FENKAROL** 10 mq; 25 mq və 50 mq tabletlər  
FENKAROL

**Beynəlxalq patentləşdirilməmiş adı:** Quifenadine

#### **Tərkibi**

*Təsiredici maddə:* 1 tabletin tərkibində 10 mq, 25mq və ya 50 mq xifenadin (kvifenadin) hidroxlorid vardır.

*Köməkçi maddələr:*

**10 mq və 25 mq tabletlər:** şəkər, kartof nişastasası, kalsium stearat.

**50 mq tabletlər:** şəkər, kartof nişastasası, modifikasiya olunmuş qarğıdalı nişastasası, kalsium stearat.

#### **Təsviri**

##### **10 mq tabletlər**

Dayaz silindrik formalı iti uclu və üzərində xətti olan ağ rəngli tabletlərdir.

##### **25mq və 50 mq tabletlər**

İti uclu dayaz silindrik formalı ağ tabletlərdir.

#### **Farmakoterapevtik qrupu**

Sistem istifadə üçün qeyri-antihistamin vasitələr.

**ATC kodu:** R06AX31.

#### **Farmakoloji xüsusiyyətləri**

Xifenadin histaminin orqanizmin orqanlara və orqanlar sisteminə təsirini zəiflədərək antiallergik təsir göstərir. Bu qrupun digər klassik preparatlarından fərqli olaraq xifenadin xüsusi təsir mexanizminə malikdir, belə ki, o periferik toxumalarda H<sub>1</sub>-histamin reseptorlarını blokadaya alır, eləcə də, diaminoksidazanı aktivləşdirir (histamini inaktivləşdirən ferment), beləliklə, toxumalarda histaminin səviyyəsini aşağı salır. Bu, digər antihistamin vasitələrlə müalicədə xifenadinin daha effektiv olduğunu göstərir.

Xifenadin mədə-bağırsaq traktından tez sorulur və 30 dəqiqədən sonra orqanizmin toxumalarında olur. Qan plazmasında 1 saatdan sonra maksimal konsentrasiyaya çatır. Qaraciyərdə metabolizmə uğrayır. Metabolitlər və xifenadinin dəyişilməmiş hissəsi əsasən sidik və ödlə 48 saat ərzində xaric olunur.

#### **İstifadəsinə göstərişlər**

Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem, dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.

#### **Əks göstərişlər**

Xifenadinə və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq.

Hamiləliyin ilk 3 ayında əks göstərişdir, hamiləliyin qalan vaxtlarında məsləhət görülmür.

### **Xüsusi göstərişlər və ehtiyat tədbirləri**

Ürək-qan damar sisteminin, mədə-bağırsaq traktının, qaraciyər və böyrəklərin ağır xəstəliklərində ehtiyatla istifadə etmək lazımdır.

Fenkarol mərkəzi sinir sistemində aydın ifadə olunan təsir göstərmir, lakin tək-tək hallarda zəif sedativ effekt müşahidə edilir.

Tabletlərin tərkibinə şəkər daxildir. Preparatı fruktozaya qarşı nadir irsi dözümsüzlüyü, qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı olan pasiyentlərdə istifadə etmək məsləhət görülmür.

### **Digər dərman vasitələri ilə qarşılıqlı təsiri**

Xifenadin alkoqolun və yuxugətirici vasitələrin mərkəzi sinir sistemində dağıdıcı təsirini gücləndirmir.

Xifenadin zəif M-xolinoblokadaedici təsire malik olub mədə-bağırsaq traktının hərəkətini zəiflədir və gec absorbsiya olunan dərman vasitələrinin (məsələn, dolaylı təsirli antikoagulyantlar-kumarinlər) sorulmasını artırır.

### **Hamiləlik və laktasiya dövründə istifadəsi**

Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Hamiləliyin qalan vaxtlarında məsləhət görülmür.

### **Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri**

Fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu təyin etmək lazımdır.

Sedativ təsir göstərən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.

### **İstifadə qaydası və dozası**

Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir.

*Fenkarol 25mq tabletlər və Fenkarol 50mq tabletlər*

*Böyükklər*

25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq təşkil edir.

*12 yaşdan böyük uşaqlar*

25 mq gündə 2-3 dəfə.

Müalicə kursunun davamlılığı 10-20 gün təşkil edir. Ehtiyac olduqda kurs təkrarlanır.

*Fenkarol 10 mq tabletlər(uşaqlar üçün)*

*3 yaşa qədər uşaqlara* 5 mq (yarım tablet) dozada gündə 2-3 dəfə.

*3-7 yaş uşaqlarda*

10 mq gündə 2 dəfə.

*7-12 yaş uşaqlara*

10-15 mq gündə 2-3 dəfə.

Məsləhət görülən sutkalıq dozaları 4 qəbula bölmək olar.

Müalicə kursunun davamlılığı 10-15 gün təşkil edir. Ehtiyac olduqda müalicə kursunu təkrar etmək olar.

Əgər preparatın qəbulunu ötürmüsünüzsə dərhal qəbul edin, əgər digər qəbulun vaxtı çatıbsa, əvvəlki qəbulu ötürün. Heç vaxt ikiqat doza qəbul etməyin.

### **Əlavə təsirləri**

Digər dərman vasitələri kimi Fenkarol da əlavə təsirlər göstərə bilər, lakin bunlar, hər pasiyentdə müşahidə edilmir.

*Əlavə təsirlərin tezliyi:*

tez-tez rast gələn-10 pasiyentdən 1 və ya daha çoxunda;

te-tez rast gələn-10 pasiyentdə 1 nəfərdən az, 100 pasiyentdə 1 nəfərdən çox;  
bəzən rast gəlinməyən-100 pasiyentdə 1 nəfərdən az, 1000 pasiyentdə 1 nəfərdən çox;  
nadir hallarda rast gələn -1000 pasiyentdə 1 nəfərdən az, 10000 pasiyentdə 1 nəfərdən çox;  
çox nadir hallarda rast gələn-10000 pasiyentdə 1 nəfərdən az;  
məlum olmayanlar(əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil).  
Tez-tez rast gələnlər-ağızda quruluq.

Bəzən rast gələnlər-başağrısı, yuxululuq, dispeptik təzahürlər (ürəkbulanma, qusma),  
preparatın dozasını aşağı saldıqda və ya qəbulunu dayandırdıqda bu əlamətlər itir.  
Təlimatda göstərilməyən əlavə təsirlər yarandıqda, həkimə müraciət etmək lazımdır.

### **Doza həddinin aşılması**

Doza həddinin aşılmasına şübhə olduqda həkimə müraciət edin.

#### *Simptomları*

Selikli qişaların quruluşu, başağrısı, qusma, mədədə ağrı və dispeptik təzahürlər.

#### *Müalicəsi*

Detoksikasiyanın ümumi qaydaları (mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu) və simptomatik terapiya. Spesifik antidotu yoxdur.

### **Buraxılış forması**

10 mq tabletlər

10 tablet torşəkilli hüdudları olan blisterdə. 1 və ya 2 blister (10 və ya 20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

25 mq tabletlər

10 tablet torşəkilli hüdudları olan blisterdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

50 mq tabletlər

15 tablet torşəkilli hüdudları olan blisterdə. 1 və ya 2 blister (15 və ya 30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

### **Saxlanma şəraiti**

25°C-dən yüksək olmayan temperaturda, nəmədən və işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

### **Yararlılıq müddəti**

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

### **Aptekdən buraxılma şərti**

Resepsiz buraxılır.

### **İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi**

“Olaynfarm” SC.

### **Ünvan**

Rupnis k., 5, Olayne, LV-2114, Latviya.